



Həsən
ZEYNALOV

Bakı həmişə xoş nağılların, gözəl fürsətlərin və böyük ümidişlərin şəhəri olub. Dünyanın bütün ölkələrindəki paytaxtlar insanları öz sehrləri cazibəsi ilə cəlb edib. Bu mənada Azərbaycanın digər şəhər və rayonlarında yaşayan insanlar üçün də Bakı cazibəli bir məkan rolunu oynayır. Bu həqiqət yengicəlilər üçün də eynidir. Bakı Yengicə kəndindən də uğurun, təhsilin və elmin mərkəzi kimi görünürdü.

Naxçıvan istər coğrafi baxımdan, istərsə də tarixin gedisi içərisində ölkənin əsas hissəsindən ayrı qalması baxımdan bir az kiçik vətən təəssüratı yaradırdı. Elə bu mənada Naxçıvandan Bakıya getmek əlamətdar hadisə olduğu üçün gedəni mütləq xüsusi təmtəraqla yola salardılar. Hələ o gedən insan elm, təhsil almağa yollanırsa o zaman bu vidalaşmalar, xeyir-dua ritualı daha böyük əhəmiyyət kəsb edirdi. 1967-ci ilin iyul ayında Həsəni də qohum-əqrəba, yaxın dost-tanış qatarla Bakıya məhz belə böyük ümidişlər yola saldılar. Çünkü Həsənin bu səfəri ali təhsil almaq, həyatda öz ayaqları üzərində dayanmaq üçün atılmış əhəmiyyətli bir addım idi.

Həsən Zeynalov həmin günləri belə xatırlayırdı: "1967-ci ilde orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya yola düşdüm. O vaxtlar Bakıya getmek özü bir hadisə idi. Ona görə dəmir yolu vağzalına məni yola salmağa qohumlarım da gəlmisdilər. Bakıya getmek nə qədər xoş hadisə idisə, 16 yaşimdə ilk dəfə öz doğmalarından ayrılmış məni çox kövrelmişdi. Böyük qardaşım Əziz Bakıda yaşıyordı. Mən onlarda qalaqadım. Sənədlərimi M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun qiyabi şöbəsinə verdim. Ona görə ki, həm də işləmək və valideynlərimə əlavə xərc yaratmamaq istəyirdim. Məndən başqa, hələ kənddə iki bacım və iki qardaşım var idi. İmtahan verərək mən qəbul oldum və Bakıda Dəmiryolu idarəsinin 803 nömrəli Körpü tikinti idarəsində iş icraçısı işləyən xalamın əri Hatem Bəhlulovun həmkəndlilərindən ibarət yaratdığı inşaat briqadasında 1967-ci ilde fehlə olaraq işə qəbul oldum. Qiyabi oxuduğumdan mən ənənəvi tələbə həyatı yaşamadım.

1969-cu ilde Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki Inventarlaşdırma Bürosuna (TİB) texnik vəzifəsinə qəbul edildim. Büro indiki Bakı Şəhər İcra Hakimiyyəti binasının 1-ci mərtəbəsində yerleşirdi və yə-

"Diplomatın tale yolu"

raltı və yerüstü bütün tikili və qurğuların, kommunikasiya xətlərinin və s. inventarlaşdırılması, pasportlaşdırılması və qeydiyyatı ilə məşğul olurdu. Bu sahə mənim üçün maraqlı idi. Yəqin ona görə də ilk gündən çox heveslə işləməyə və işi tez bir zamanda mənimseməyə başladım. İş yoldaşlığımın əksəriyyəti qeyri-azərbaycanlı idi (rus, erməni, yəhudi və digər millətlərin nümayəndələri). O zaman rus dili dövlət dili sayıldığından, hər yerdə, əsasən də dövlət idarələrində bütün yazılmalar, iclaslar, tədbirlər rusca aparılırdı.

İş yerində mənim sıxıldığım və bəzən rişxəndə qarşılaşdığını rus dilini mükəmməl bilməməyim idi. Ona görə prinsipial olaraq mən bu dili tez bir zamanda mükəmməl öyrənməyə nail oldum. Və hətta artıq rus dillilər də bəzən müəyyən məsələlərdə mənə müraciət edirdilər. Rəisimiz Abbas Səfər oğlu Sadıqov ağsaqqal, çox qayğıkeş və gözəl insan idi. Məni tez-tez yanına çağırılar, işimlə maraqlanardı. O, məni tez bir zamanda mühəndis vəzifəsinə keçirdi. Mən artıq iş yerində qısa zamanda mövqeyimi möhkəmlətmışdım. Bakıda məni ən çox düşündürən dövlət orqanlarında azərbaycanlı kadrların olduğunu az olması, rus dilini yaxşı bilməyən, Azərbaycanın rayonlarından gələrək təhsil alan savadlı, vətənpərvər azərbaycanlı gənclərin iş tapa bilməməsi, onlara rişxəndə edilməsi idi.

Mən ictimai həyatda da aktiv idim

1969-cu ildə 18 yaşım tamam olanda Azərbaycan SSR və SSRİ Ali Sovetinə seçkilər keçirilərkən məni "Azərbaycan gəncləri" qəzetiin redaksiyasına dəvət etdirər. Qonşum və dostum Ariflə birgə qəzeti rusça olan versiyası "Молодежь Азербайджана" qəzeti qısa müsahibə verdik. Qəzetdə bizim haqda yazılar və fotolarımızın verilməsi gözlenilmez oldu və hesab edirəm ki, bənəm üçün yeni bir səhifənin açılışı idi.

Rus dilində nəşr edilən "Молодежь Азербайджана" ("Azərbaycan gəncləri") qəzetiinin 1969-cu il 14 mart tarixli sayında "Onlar ilk dəfə səs verəcəklər" sərlövhəli məqalədə deyilir ki, "... ayrılmaz dostlar kimi tanınan Həsən Zeynalov və Arif Kərimov ilk dəfə olaraq səsvermə məntəqəsinə gələcəklər. Onlar respublikanın ən qocaman təhsil müəssisəsi olan Neft və Kimya İnstitutunun tələbələridir. Seçki günü ilə bağlı Həsən Zeynalov deyir: "Evde həmişə eşitmışık ki, səsvermə bayramdır, indi bu bayram mənim üçündür".

Əsərdən parçalar

Zaman keçdikcə

Bakıda azerbaiyancıların, Azərbaycan dilinin yad, özgə və yararsız bir status qazanması, rayonlardan paytaxt Bakıya gələnlər qarşı ikinci növ insan münasibətinin göstərilməsi, onlara qarşı "çuşka" jarqonundan istifadə edilməsi onun qəlbində yanmış narahatlığı artırırdı. Ancaq qəfil eştidiyi bir xəber onu narahat edən məsələlərin tezliklə həllini tapacağına dərin bir inam yaratdı. Həmin hadisələri Həsən Zeynalov belə xatırlayırdı: "1969-cu ilin iyul ayında Mərkəzi Komitənin Plenumunda Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev Azərbaycan KP MK-nin 1-ci katibi vəzifəsinə seçildi. Bakıda bir süküt hökm süründü. İlk günlərdə Heydər Əliyev mətbuatda, televiziyyada heç görünmədi. Amma hamı nəsə yaxşı şeylər olacağını gözleyirdi. Gizlətmirəm, mən də sevinirdim, həm də ona görə ki, o, Naxçıvandan idi. Atamın dayısı İlyas Vəkilovun isə sevincinin həddi-hüdudu yox idi və onu yaxından tanıdığını Azərbaycan naminə böyük dəyişikliklərin baş verəcəyini deyirdi.

Heydər Əliyev ilk dəfə televiziya ekranlarına Şüvənlənda keçirilən Yazıçıların Yaradıcılıq Evinin açılışında çıxdı. Bütün Azərbaycan xalqının arzulduğu hadisə baş verdi: Heydər Əliyev Azərbaycan dilində çıxış edirdi. Hamı yaxşı mənada şok vəziyyətində idi. Ekranda izleyenlər içerisinde sevincdən gözleri yaşaranlar da çox idi, biri də mən. O günədək heç bir dövlət tədbirində Azərbaycan dilində çıxış edilməmişdi. İndi isə respublikanın rəhbəri öz dilimizdə çıxış edirdi. Sonra isə ikinci maraqlı hadisə baş verdi. Heydər Əliyev çıxışını bitirəndən sonra yazıçılarla səmimi şərait, münasibət yaratdı, onların təklif və fikirləri ilə maraqlanırdı.

Söhrab Tahir söz alaraq

Cənubi Azərbaycandan onlara göstərilən qayğıya görə Heydər Əliyevə təşəkkür etdi. O, çıxışında bir neçə dəfə "siz", "biz" sözlərini işlətdi. Heydər Əliyev isə cavabında dedi ki, "Söhrab Tahir, siz-biz sözləri gələcəklər. Onlar respublikanın ən qocaman təhsil müəssisəsi olan Neft və Kimya İnstitutunun tələbələridir. Seçki günü ilə bağlı Həsən Zeynalov deyir: "Evde həmişə eşitmışık ki, səsvermə bayramdır, indi bu bayram mənim üçündür".

Həsən Zeynalov Heydər Əliyevin Azərbaycan sevgisinə, böyük Azərbaycan yaratmaq uğrundakı uzaqqorən ideyalarına bütün səmimiyyəti ilə bağlıdır və bu mənada Vətənenin gələcəyi üçün atılmalı olan addımı, deyilməli olan sözü, verilməli qərarı dəqiq və zamanında həyata keçirməli idi.

"1970-ci ildə Texniki Inventarlaşdırma Bürosunun İlk Partiya Təşkilatının sədri Semyonova Valentina Nikolayevna məni yanına dəvət edərək yaxşı işçi olduğunu, ictimai işlərdə fəal iştirak etdiyimi (mən iş yerində yaradılmış xalq nəzarəti qrupunun sədri idim), kollektivdə hörmət qazandığımı nəzərə alaraq Kommunist Partiyası sıralarına qəbul üçün ərizə yazmağımı təklif etdi. Əlbəttə, o zaman SSRİ dönyanın ən güclü və hegemon dövləti idi. Ölkədə təkpartiyalı rejimi mövcud idi. Həyatda inkişaf etmək üçün yalnız partiya üzvü olmaq əsas şərt idi. Yoxsa heç bir vəzifəyə təyin edilə bilməzsən.

Gələcək karyera üçün

bu mütləq lazımdı və partkomun bu təklifi mənə böyük etimad idi. Mən təşəkkür edərək müraciət etdim və 26-lar Rayon Partiya Komitəsi bürosunun qərarı ilə Sov. İKP-nin üzvlüyüne namizəd qəbul edildim (nizamnaməyə əsasən bir il sınaq müddətində namizəd olmaları). Bir ildən sonra isə üzvlüyə qəbul edildim. Bir müddətdən sonra məni böyük mühəndis vəzifəsinə təyin etdilər".

Həsən Zeynalov Sultan müəllimin Kommunist Partiyasına olan münasibətini və əsl vətənpərvər kimi qəlbində sırlı saxladığı türkçülük məhəbbətini belə ifade edir və atasını: "Mənim həyat müəllimim mərhum atamıdır", - deyə qiyəmtələndirir. "Atamın zəngin özür və prinsipleri həmişə mənə örnək olub. O, Naxçıvanın ən nüfuzlu pedagoqu olmaqla bərabər, sayılıb-seçilən ağsaqqal kimi də böyük nüfuz qazanmışdı. Ona dəfələrlə Naxçıvanda yüksək vəzifə, o cümlədən Şərur rayon Təhsil Şöbəsində müdir vəzifəsi təklif edilmişdi. Lakin bunun üçün atam Kommunist Partiyasının sıralarına daxil olmalı idi. Açıq formada demirdi ki, kommunist olmaq istəmirəm, sadəcə vəzifə istəmədiyini bildirirdi. Təbii ki, onun kommunist olmaq istəməməsi məndə çoxlu suallar yaradırdı. Orta məktəbi bitirib mən də öz karyeramı qurmaq üçün ali təhsil al-

maq və irəli getməyin yollarını axtarırdım. Ümumiyyətlə, Sovet dövründə türk-müsəlmanlar üçün belə bir fikir vardi: karyera qurmaq üçün kommunist olmalıdır, rus dilini bilməlisən, həyat yoldaşın başqa millətdən, rus və ya erməni olmalıdır. Mən də ali təhsil alırdım vaxtlar Kommunist Partiyasının sıralarına daxil olmaq və rus dilini öyrənməyi qarşıma əsas məqsəd qoymuşdum. Aile qurmaq haqqında düşünmək hələ tez idi və istənilən halda men qeyri-azərbaycanlı ilə nigah bağlaya bilməzdəm. Bu barədə heç kiminə bölmüşmürdüm. Sadəcə ailənin milli bütövlüyü mənim düşüncəmdə alternativsiz olaraq özünə yer qazanmışdı.

Mən kommunist olmaq barədə fikrimi atama söyləyəndə

o, buna etiraz etmədi. Qeyd etdiyim kimi, baxmayaraq özü partiya sıralarına daxil olmaq təkliflərini qəbul etməmişdi. Beləliklə, kommunist oldum və təbii ki, həyatımı Sovet qanunları çərçivəsində qurdum. Bunulla belə Azərbaycan tarixinin gizli qalan səhifələrindən də xəbərsiz deyildim. Türkiyədə yaşayan Əkbər dayımın hansı səbəbdə qardaş ölkəyə pənah aparması, atamın "yarpaq" və "torpaq" sözlərini nə üçün başqalarından fərqli tələffüz etməsi, onun nə üçün Kommunist Partiyası sıralarına daxil olmaqdan imtinasi və mənim bu barədə fikrimə zidd getməməsi məndə çoxsaylı suallar yaradırdı. Böyük şair və dramaturq, zəmanəsinin ən güclü ziyalılarından olan Hüseyn Cavidə böyük ehtiram bəsləməklə, hələ uşaqlıq illərindən Cavidi bize sevdirmişdi. Onun qəlbində təkçə Hüseyn Cavidin poeziya dünyasına böyük məhəbbət deyil, eyni zamanda Mikayıl Müşfiq poeziyasına olan qəribə sevgi də var idi. Bu səmimi sevginin məndə yaratdığı təsir hər iki ədibin dəyərini zamanında dərk etməyimə əhəmiyyətli dərəcədə kömək etmişdir. Hər ikisinin əsərlərinin və külliyyatının atamın zəngin kitabxanasında xüsusi yeri var idi. Onu da qeyd edim ki, atamla bağlı yaranmış bu suallara XX əsrin sonunda ermənilərin Dağlıq Qarabağ'a olan əsəssiz iddialarından sonra ölkəmizdə başlanan ictimai-siyasi proseslərin fonunda cavab tapa bildim və 20 Yanvar faciəsinə etiraz olaraq kommunist biletimi partiya sıralarından çıxmam baredə ərizəmələ birlikdə təhvıl verdim..."

(ardı növbəti sayıımızda)